

QARABAĞ VƏ İŞÇALDAN AZAD OLUNAN ƏRAZİLƏRİN FAUNASI VƏ BƏZİ İRİ MƏMƏLİ HEYVANLARIN REİNTRODUKSİYASI

Ələddin Eyvazov

AMEA-nın Zoologiya İnstitutu

Azərbaycanın füsünkar guşəsi olan Qarabağ və onun ətraf rayonları təbii şəraiti ilə Azərbaycanın digər rayonlarından kəskin surətdə fərqlənməklə özünüñ fauna müxtəlifliyinin zənginliyi ilə həmişə seçilmişdir. Qarabağ və işğaldan azad olunmuş ərazilərin bitki örtüyünün zənginliyi, landsşaft və biotop xüsusiyyətlərinə görə geniş müxtəlifliyə malik olması fauna tərkibinin zənginliyinə öz töşirini göstərir. İşğal olunmuş ərazilərdə həşəratlar faunasının 56 növü nadir, endemik və nəsl kəsilmək təhlükəsində olan növlərdir.

Kiçik Qafqazın Azərbaycan hissəsinin su hövzələrində 53 növ və yarımnöv balıq yayılmışdır ki, onlardan da 7 növ Azərbaycanın "Qırmızı kitab"ına, 4 növ isə İUSN-in Qırmızı siyahısına daxil edilmişdir. Azərbaycanın batraxofaunasına aid 11 növ amfibidən 4-nə, herpetofaunasına aid 62 növ reptiliidən isə 33-nə bu ərazilərdə rast gəlinir. Azərbaycanın Kiçik Qafqaz və ona bitişik dağətəyi ərazilərində rast gəlinən amfibilərdən 1 növ IUCN-nin Qırmızı siyahısına, reptililərdən isə 6 növ IUCN-nin Qırmızı siyahısına və Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.

Kiçik Qafqazın başqa qrup heyvanlara nisbətən quşlar faunası da daha zəngin olmuşdur. Bu ərazidə Azərbaycanda işğala qədər mövcud olan 367 növ quşun (hazırda Azərbaycanda 407 quş növünə təsadüf edilir) 200 növünə rast gəlinirdi. Bu növlərin 23%-i müxtəlif mühafizə statusları ilə Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.

Hazırda Azərbaycanın hüdudlarında 115 növ məməli növü qeydə alınmışdır. Qarabağ ərazisində işğala qədər 6 dəstəyə mənsub 61 məməli növü qeydə alınmışdır. İşğala qədər 21 növ Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.

İşğal nəticəsində faunamıza dəymış zərərin aradan qaldırılması, məhv edilmiş fauna növlərinin bərpası və ya reintroduksiyası diqqət mərkəzində olmalıdır. Belə ki, işğaldan azad olunmuş bölgələrdə yaxın keçmişdə bir neçə iri məməli heyvan növünün nəslə kəsilmişdi ki, onlardan bəzilərinin populyasiyasının bərpasına ən qısa zamanda başlamaq mümkündür. Ceyran (*Gazella subgutturosa*) vaxtilə Azərbaycanın bütün düzən və dağətəyi bölgələrində məskən salmışdı. Hazırda republikada ceyranın tarixi arealının bərpasına dair uğurlu program icra olunur. Acınohur düzü, Ağgöl, Abşeron milli parklarına, Qobustan yaylaşsı ərazisinə buraxılmış yeni ceyran sürürləri artmaqdadır. Bu günə kimi qeyd edilən ərazilərə 300-dən artıq ceyran buraxılmışdır. İşğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıł, Zəngilan rayonlarının əraziləri bu məqsədlə tədqiq edilməli və mümkün olan yerlərdə ceyran sürürləri bərpa olunmalıdır. Azərbaycanda Qafqaz nəcib maralının (*Cervus elaphus*) keçmiş areali bütün dağ və düzən meşələri, dağ çəmənlərini əhatə edirdi. Döyüş bölgəsinde yerləşən əraziləri marallar ya tərk etmiş, ya da məhv edilmişlər. Qafqaz nəcib maralının populyasiyalarını işğaldan azad olunmuş Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonları ərazisində bərpa etmək mümkündür.

Azərbaycanda köpgərə (*Rupicapra rupicapra*) yalnız Böyük Qafqaz dağlarının cənub ətəklərində az sayıda rast gəlinir. Vereşaginin (1959) tədqiqatlarına əsasən, bu növün tarixi areali vaxtilə Kiçik Qafqazda Murovdağ və Şahdağ silsilələrini də əhatə etmişdir.

Qeyd edilən növlərin tarixi areallarına reintroduksiya edilməsi üçün artıq tarixi şərait yetişmişdir.